

Nokia C2-00 İstifadeçi təlimatı

Mündəricat**Təhlükəsizlik 4****Telefonunuz haqqında qısaca 5**

İki SIM kartlı telefonunuz 5

Düymələr və hissələr 5

Cihazın işə salınması 6

SIM kart və batareyanın daxil edilməsi 6

İkinci SIM kart daxil edin. 8

Yaddaş kartını daxil edin 9

Batareyanın doldurulması 10

Telefonu yandır və ya söndür 11

GSM antenna 11

Qulaqlığı qoşmaq 11

Qayıışı qoşmaq 12

Əsas istifadə 12

Dəstək 12

Giriş kodları 13

Hansı SIM kartdan istifadə etməyi seçin 13

Düymələri kilidləmək 14

Kontaktları və ya şəkilləri köhnə telefondan nüsxələmək 14

Telefonunuzdan SIM kartsız istifadə etmək 15

Zənglər 15

Zəng etmək 15

Buraxılmış zənglərə baxmaq 15

Son yığılmış nömrəyə zəng etmək 16

Zəngləri səs poçtu qutunuza yaxud digər telefon nömrəsinə yönəltmək 16

Kontaktlar 16

Ad və telefon nömrəsini saxlayın 16

Sürətli yığımdan istifadə 17

Əlaqə məlumatınızı göndərmək 17

Mətn yazılması 18

Mətn daxil etmə rejimləri arasında keçid 18

Ənənəvi mətn daxil etməsi ilə yazmaq 18

Proqnozlu mətn daxil edilməsindən istifadə 19

Məsajlaşma 19

Məsaj göndərmək 19

Qoşmanı saxlamaq 20

Multimedia mesajı əldə et 20

Səs mesajlarına dinləmək 21

Audio mesajı göndərmək 21

Bağlantı 22

Bluetooth 22

USB məlumat kabeli 24

Saat 24

Vaxtı və tarixi dəyişmək 24

Zəngli saat 25

Şəkillər və videolar 25

Şəkil çəkmək 25

Video çəkilişi 26

Şəkli yaxud videonu göndərmək 26

Faylları qaydaya salmaq 26

Musiqi və audio 27

Media pleyer 27

FM radio 28

Internet 30

Veb-brauzer haqqında 30

İnternetdə naviqasiya 30

Brauzerin tarixçəsini silmək 30

Telefonun idarə edilməsi 31

Telefonunuzun proqram təminatını yeniləyin 31

Kompüterlə telefonunuzun proqram təminatını yeniləyin 32

İlkin parametrlərin bərpası	32
Yaddaş kartında şəkillərinizi və digər məzmunun ehtiyat nüsxəsini çıxarın.	32

Ətraf mühiti qoruyun	33
Enerjiyə qənaət	33
Tullantıların təkrar istifadəsi	33

Məhsul və təhlükəsizlik üzrə məlumat	34
---	-----------

Təhlükəsizlik

Bu sadə göstərişləri oxuyun. Bu göstərişlərə əməl olunmaması təhlükəli və ya qeyri-qanuni ola bilər. Daha ətraflı məlumat üçün istifadəçinin təlimatının tam mətnini oxuyun.

QADAĞAN EDİLƏN YERLƏRDƏ SÖNDÜRÜN



Simsiz telefonların istifadəsinə icazə verilmədiyi hallarda və ya bunun nəticəsində maneə və ya təhlükə törədilə bilər, məsələn, təyyarədə, xəstəxanada və ya tibbi cihazların, yanacağıın, kimyəvi maddələrin və ya partlayıcıların yaxınlığında telefonu söndürün. Məhdud ərazilərə dair bütün təlimatlara əməl edin.

YOL TƏHLÜKƏSİZLİYİ BİRİNCİ GƏLİR



Bütün yerli qanunlara riayət edin. Avtomobili idarə edərkən əllərinizi idarə üçün boş saxlayın. Avtomobili idarə edərkən siz ilk növbədə yol təhlükəsizliyi qaydalarını düşünməlisiniz.

MÜDAXİLƏ



Bütün simsiz telefonlar maneələrə həssas ola bilər və bu onların iş keyfiyyətlərinə təsir göstərə bilər.

KEYFİYYƏTLİ XİDMƏT



Yalnız müvafiq ixtisasa malik olan işçilər bu məsulu quraşıdır və ya təmir edə bilər.

BATAREYALAR, ADAPTERLƏR VƏ DİGƏR AKSESSUARLAR



Bu cihaz üçün yalnız Nokia tərəfindən təsdiq edilmiş batareyalar, adapterlər və digər aksesuarlardan istifadə edin. Uyğun olmayan məhsulları qoşmayın.

CİHAZINIZI QURU SAXLAYIN



Sizin telefon suya davamlı deyil. Onu quru vəziyyətdə saxlayın.

EŞİTMƏ QABİLİYYƏTİNİZİ QORUYUN



Qulaqlığa orta səs səviyyəsində qulaq asın və dinamikdən istifadə olunarkən cihazı qulağınıza yaxın tutmayın.

Telefonunuz haqqında qısaca

İki SIM kartlı telefonunuz

Siz iki SIM kart daxil edə bilərsiniz.

İki SIM kartlı telefonunu bəzi üstünlükləri


- Müxtəlif xidmət təchizatçılarının xidmətlərindən istifadə edərkən qənaət edə bilərsiniz.
- Bir telefon nömrəsini fərdi zənglər üçün, obirisini isə iş üçün istifadə edin, ancaq bir telefon içində.
- Xidmət təchizatçıları arasında şəbəkənin əhatə dairəsi dəyişmələrindən çəkinin.

Cihaz istifadədə olmadıqda hər iki SIM kart eyni vaxtda mümkün olur, lakin SIM kartın biri aktiv olduqda, məsələn, zəng etmək üçün, digər kartdan istifadə mümkün olmur.

Yalnız bir SIM kartınız varsa, onu SIM1 kart yerinə daxil edin. Bəzi xüsusiyyətlər və xidmətlər yalnız SIM1 saxlayıcısındakı SIM kartdan istifadə etdikdə mövcud ola bilər. Yalnız SIM2 saxlayıcısında SIM kart varsa, siz yalnız fəvqəladə zənglər edə bilərsiniz.


GPRS bağlantısını arxa planda açmaq mümkün deyil. Proqram GPRS bağlantısından istifadə edirsə və siz iş masasına geri qayıdırırsınızsa və ya başqa bir proqrama, menyuya və ya digər görünüşə keçirsinizsə, bağlantı avtomatik bağlanır.

Düymələr və hissələr



- 1 Qulaqlıq birləşdiricisi/Nokia AV konnektoru (3,5 mm)
- 2 Qulaqlıq
- 3 Ekran
- 4 Seçim düymələri
- 5 Navi™ düyməsi (seçim düyməsi)
- 6 Zəng düyməsi
- 7 Tamamlama/işəsalma düyməsi

8 Klaviatura



- 9 Adapter birleşdiricisi
- 10 Mikro USB konnektor
- 11 SIM kartın oyuğu (SIM 2)
- 12 Dinamik
- 13 Kamera linzaları
- 14 Mikrofon

Cihazın işe salınması

SIM kart və batareyanın daxiledilməsi




Mühüm: Mikro-SIM kart kimi tanınan mini-UICC SIM kartını, mikro-SIM kartını adapter ilə və ya bu cihazda mini-UICC qoruyucusu (şəklə baxın) olan SIM kart ilə istifadə etməyin. Mikro SIM kart standart SIM kartdan kiçikdir. Bu cihaz mikro-SIM kartlardan istifadəni dəstəkləmir və uyğun olmayan SIM kartlardan istifadə karta və ya cihaza zərər vura bilər və kartda saxlanmış məlumatları korlaya bilər.




Bu telefon BL-5C batareyası ilə istifadə edilmək üçün nəzərdə tutulub. Həmişə orijinal Nokia batareyalarından istifadə edin.

Əgər sizin yalnız bir SIM kartınız varsa, kartı daxili SIM kart saxlayıcısına daxil edin.


- 1 Barmağınızı cihazın aşağı hissəsindəki oyuqa salın və arxa örtüyü ehtiyatla qaldıraraq çıxardın (1).
- 2 Əgər batareya daxildədirsə, onu qaldırın (2).



- 3 SIM kart saxlayıcısını açın (3) və SIM kartı daxil edin və ya çıxarın (4 və ya 5). Kartın kontakt sahəsi üzəaşağı olmalıdır.




- 4 Batareyanın kontaktlarını batareya yeri ilə bir xətt üzrə düzün və batareyanı daxil edin (6). Arxa örtüyü dəyişmək üçün yuxarı kilidləri onların oyuqlarına yönəldib (7) örtük yerini tutana qədər onların üzərinə basın (8).




İkinci SIM kart daxil edin.

İkinci SIM kartınız var, lakin başlıca SIM kartdan istifadə etmək istəyirsiniz? Telefonu söndürmədən ikinci SIM kartı çıxara və ya yerinə taxa bilərsiniz.


- 1 **SIM 2** kimi qeyd edilmiş xarici SIM kart slotunun (1, 2) qapağını açın.



- 2 SIM kartın kontakt tərəfinin üzü aşağı olduğunu yoxlayın və kartı daxil edin (3). Kartı yerinə oturana kimi onu içəri salın. Qapağı bağlayın (4).




İkinci SIM kartın çıxardılması



Yaddaş kartını daxil edin

Yalnız Nokia tərəfindən təsdiqlənmiş bu cihaz üçün uyğun olan yaddaş kartlarından istifadə edin. Uyğun olmayan yaddaş kartının istifadəsi yaddaş kartını, habelə cihazı zədələyə bilər, həmçinin kartda saxlanılan məlumat pozula bilər.

Telefonunuz 32 GB qədər yaddaş həcmi ilə yaddaş kartlarını dəstəkləyir.



- 1 Arxa örtüyü kənarlaşdırın.
- 2 Kartın kontakt sahəsi üzəaşağı olmalıdır. Kartı yerinə oturana kimi onu içəri salın.
- 3 Arxa qapağı yerinə taxın.

Yaddaş kartını çıxardın


Mühüm: Proqram yaddaş kartından istifadə edərkən onu çıxarmayın. Bunun edilməsi yaddaş kartını və cihazı zədələyə bilər, həmçinin kartda saxlanılan məlumat pozula bilər.

Telefonu söndürmədən yaddaş kartını çıxara və ya yerinə taxa bilərsiniz.

- 1 Arxa örtüyü kənarlaşdırın.
- 2 Kartı çıxana kimi içəri itələyin və kartı çıxardın.
- 3 Arxa qapağı yerinə taxın.

Batareyanın doldurulması

Batareyanız zavodda qismən doldurulmuşdur, lakin telefonunuzu ilk dəfə yandırmağdan əvvəl onu yenidən doldurmağınız lazım gələ bilər. Telefon aşağı yükləmə dərəcəsini göstərsə, aşağıdakını edin:



- 1 Batareya yükləyəni divar elektrik oyuğuna qoşun.
- 2 Adapteri telefona qoşun.
- 3 Telefon tam yükləməni göstərdikdə adapteri cihazdan, sonra isə divar rozetkasından ayırın.

Batareyanı müəyyən müddət ərzində yükləməyə ehtiyac yoxdur və siz telefondan yükləndiyi zaman istifadə edə bilərsiniz.

Batareya tam boşaldıqda ekranda batareyanın doldurulması indikatorunun görünməsi və ya zəng edilməsi üçün bir neçə dəqiqə tələb oluna bilər.

Batareya uzun müddət istifadə edilmədikdə, onu doldurmağa başlamaq üçün adapteri cihaza taxmaq, sonra ayırmaq və təkrar taxmaq lazım gələ bilər.

Telefonu yandır və ya söndür

Enerji düyməsinə basın və saxlayın .



Siz xidmət təminatçısından konfigurasiya parametrlərini almaq üçün dəvət oluna bilərsiniz. Bu şəbəkə xidməti haqqında əlavə məlumat üçün şəbəkə xidməti təminatçınız ilə əlaqə saxlayın.


GSM antenna



Şəkil boz rəngdə işarələnmiş GSM antenyanın sahəsini göstərir.


Antenna istifadədə olduğu zaman ona toxunmaqdan çəkinin. Antenaya toxunma rabitə keyfiyyətinə təsir edir və əməliyyat zamanı cihazın daha çox enerjiden istifadəsi batareyanın ömrünü azalda bilər.

Qulaqlığı qoşmaq



Signal yaradan məhsulları qoşmayın, bu cihazınıza zərər verə bilər. Heç bir elektrik mənbəyini Nokia AV konnektora qoşmayın. Bu cihazla istifadə edilməsi Nokia tərəfindən təsdiq edilənlərdən başqa hər hansı bir kənar cihazı və ya qulaqlığı Nokia AV konnektora qoşduqda, səs səviyyəsinə xüsusi diqqət yetirin.

Qayıışı qoşmaq



Qayıışları ayrı da satılır.

Əsas istifadə

Destək

Məhsulunuzdan necə istifadə etməyi öyrənmək istəyirsinizsə və ya telefonun necə çalışdığı haqda əmin deyilsinizsə, istifadəçi təlimatlarını tamamilə oxuyun.

Əgər bunun köməyi ilə məsələ həll olunmasa, bu halda aşağıdakılardan birini edin:

- Telefonunuzu yenidən başlatmaq. Telefonu söndürün və batareyanı çıxardın. Təxminən bir dəqiqədən sonra batareyanı yenidən daxil edib telefonu yandırın.
- Telefonunuzun proqram təminatını yeniləyin
- İstehsalçının parametrlərini bərpa edin

Əgər məsələ yenə də həll olunmursa, Nokia ilə təmir üçün əlaqə saxlayın. Daxil olun www.nokia.com/repair. Telefonunuzu təmirə göndərməzdən əvvəl həmişə telefondakı məlumatlarınızın nüsxəsini çıxardın.

Giriş kodları

Menyu > Parametrlər > Təhlükə/-sizlik > Giriş kodları seçin.

PIN və ya PIN2 kodu (4-8 rəqəm)	Bu SIM kartınızı icazəsiz istifadədən qoruyur və ya müəyyən funksiyalara daxil olmaq üçün tələb olunur. Əgər kartla təmin olunmayıbsa və ya kodları unutmusunuzsa, xidmət təminatçınızla əlaqə saxlayın. Telefonunuzu açdığınız zaman PIN kodun yığılmasını tələb edilməsini qura bilərsiniz. Əgər kodu ardıcıl olaraq üç dəfə yanlış daxil etsəniz, PUK və ya PUK2 kodu ilə kodun kilidini açmanız tələb olunacaq. SIM kartınızın təhlükəsizlik modulundakı məlumata daxil olmaq üçün modul PIN kodu tələb olunur. Rəqəmsal imza üçün PIN imzası tələb oluna bilər.
Təhlükəsizlik kodu (5-10 rəqəm)	Bu sizin telefonunuzu icazəsiz istifadədən qoruyur. Telefonunuzun müəyyənləşdirdiyiniz təhlükəsizlik kodunu istəməsinə təyin edə bilərsiniz. Standart təhlükəsizlik kodu 12345-dir. Kodu gizli və telefonunuzdan ayrı bir təhlükəsiz yerdə saxlayın. Kodunuzu yadınızdan çıxartsanız və telefonunuz kilidlənsə, ona xidmət göstərmək lazım olacaq. Əlavə tariflər tətbiq oluna bilər və telefonunuzdakı bütün şəxsi məlumatınız silinə bilər. Ətraflı məlumat üçün Nokia Care nöqtəsinə yaxud telefonunuzun dilerinə müraciət edin.
Qadağa parolu (4 rəqəm)	Bu zəng qadağası xidmətləri üçün tələb olunur. Daha geniş məlumat almaq üçün Sizə xidmət göstərən müəssisə ilə əlaqə saxlayın.

Hansı SIM kartdan istifadə etməyi seçin

Siz çıxan zənglər və ya mesajlar üçün hansı SIM kartdan istifadə etməyi seçə bilərsiniz. SIM kartlarınızı adlandırırsınız, baxdıqda, məsələn, hansının iş və hansının şəxsi istifadə üçün olduğunu fərqləndirə bilərsiniz.

Menyu > Parametrlər > SIM meneceri seçin.

SIM1 və ya **SIM2** seçin. Üstün tutulan SIM kart standart olaraq bütün çıxan rabitə, məsələn, zənglər və mesajlar üçün istifadə olunacaq.

SIM kartın seçilməsinə əvvəlcədən dəvət edilmək üçün, məsələn, zəng etmək və ya mətn mesajı göndərmək üçün **Hər dəfə soruş** seçin.

SIM kartın adının dəyişdirilməsi

Seçiml. > **Adını dəyişdir** seçin.

İşarə: İş masasında SIM meneceri açmaq üçün * basıb saxlayın.

Düymələri kilidləmək

Telefon cibinizdə və ya çantanızda olarkən təsadüfi zənglərin edilməməsi üçün düymələri kilidləyin.

Menyu seçin və daha sonra * basın.

Düymələrin kilidini açmaq

Kilidi aç seçin və * basın.

Düymələrin avtomatik kilidlənməsini qurmaq

- 1 **Menyu** > **Parametrlər və Cihaz** > **Avtomatik klaviatura kilidi** > **Aktivləşdir** seçin.
- 2 Düymələrin avtomatik kilidlənməsi üçün vaxt müddətini təyin edin.

Kontaktları və ya şəkilləri köhnə telefondan nüsxələmək

Əvvəlki Nokia telefonunuzdan məzmununuzu nüsxələmək və yenitelefonunu tez istifadə etməyə başlamaq istəyirsiniz? Kontaktları, təqvim qeydlərini və şəkilləri yeni telefonunuza pulsuz köçürə bilərsiniz.



- 1 Hər iki telefonda Bluetooth-u aktiv edin.
Menyu > **Parametrlər** > **Qoşulma qabiliyyəti** > **Bluetooth** və **Yandır** seçin.

- 2 **Menyu > Parametrlər > Sinx. və rezerv nüs. seçin.**
- 3 **Telefon dəyişdirici > Buraya sur. çıx. seçin.**
- 4 Nüsxələniəcək məzmunu və **Bitti** seçin.
- 5 Əvvəlki telefonuzu siyahıdan seçin.
- 6 Əgər digər telefon keçid kodunu tələb edirsə, onu daxil edin. Özünüz təyin edə biləcəyiniz keçid kodu hər iki telefonda daxil olunmalıdır. Bəzi telefonda keçid kodu sabitdir. Ətraflı məlumat üçün digər telefonun istifadəçi təlimatına baxın.
Keçid kodu yalnız cari bağlantı üçün etibarlıdır.
- 7 Lazım olarsa, qoşulma və nüsxələmə sorğularına icazə verin.

Telefonunuzdan SIM kartsız istifadə etmək

Sizin uşaqlarınız telefonunuzla oynamaq istəyir, lakin siz onların təsadüfən zəng etməsini istəmirsiniz? Telefonunuzun oyunlar və təqvim kimi bəzi xüsusiyyətlərindən SIM kartı daxil etmədən istifadə etmək olar. Menyuda sönük görünən bəzi funksiyalar istifadə edilə bilməz.

Zənglər

Zəng etmək

- 1 İş masasında telefon nömrəsini daxil edin.
Nömrəni silmək üçün **Sil** seçin.
Beynəlxalq zənglər üçün + simvolus (beynəlxalq giriş kodunu əvəz edir) üçün iki dəfə * seçin və ölkə kodunu, ərazi kodunu (lazım olduqda halda önündə 0 olmadan) və telefon nömrəsini daxil edin.
- 2 Zəng düyməsini basın.
- 3 Dəvət edildikdə, istifadə ediləcək SIM kartı seçin.
- 4 Zəngi bitirmək üçün tamamlama düyməsini basın.

Zəng qəbul etdiyinizsə, istifadədə olan SIM kart göstərilir.

Buraxılmış zənglərə baxmaq

Buraxılmış zəngin kimin etdiyini görmək istəyirsiniz?

İş masasında **Göstər** seçin. Zəngədənin adı kontakt siyahısında saxlanılıbsa, o ekranda göstərilir.

Buraxılmış və qəbul olunmuş zənglər yalnız şəbəkə tərəfindən dəstəkləndiyi və telefon işə salınmış və şəbəkə xidmətinin əhatə dairəsində olduğu halda qeydə alınır.

Kontakt yaxud nömrəyə təkrar zəng

Kontaktı və ya nömrəni seçin və zəng düyməsini basın.

Buraxılmış zənglərə sonradan baxmaq

Menyu > Jurnal və Cavabsız zənglər seçin.

Son yığılmış nömrəyə zəng etmək

Zəng etdiyiniz şəxs zənginizə cavab vermir? Zəngi təkrarlamaq asandır.

- 1 İş masasında zəng düyməsini basın.
- 2 Nömrəyə keçin və zəng düyməsini basın.
Dəvət edildikdə, istifadə ediləcək SIM kartı seçin.

Zəngləri səs poçtu qutunuza yaxud digər telefon nömrəsinə yönəltmək

Zəngə cavab verə bilmədikdə, onları yönləndirə bilərsiniz.

Zəngin yönləndirilməsi şəbəkə xidmətidir.

- 1 **Menyu > Parametrlər > Zəng > Zəng yönəltmə** seçin.
- 2 İstifadə ediləcək SIM kartı seçin.
- 3 Daxil olan zənglərin nə vaxt yönləndirilməsini seçin:

Bütün səsli zənglər — Daxil olan bütün səs zənglərini yönləndir.

Məşğuldursa — Məşğul olduqda səs zənglərini yönləndir.

Cavab vermirsə — Yalnız cavab verilmədikdə səs zənglərini yönləndir.

Şəb. xaric. olduqda — Telefon söndürüldükdə və ya müəyyən müddət üçün şəbəkənin əhatə dairəsində olmadıqda səs zənglərini yönləndir.

Zəng çatmırsa — Cavab verilmədikdə və ya telefon məşğul olduqda və ya söndürüldükdə və ya şəbəkənin əhatə dairəsində olmadıqda, səs zənglərini yönləndir.

- 4 **Aktivləşdir > Səs poçt qutusuna** və ya **Başqa nömrəyə** seçin.
- 5 **Cavab vermirsə** və ya **Zəng çatmırsa** seçilibsə, zəngin hansı vaxtdan sonra yönləndirilməli olduğunu seçin.

Kontaktlar

Ad və telefon nömrəsini saxlayın

Menyu > Kontaktlar seç.

Yenisini əlavə et seçin və telefon nömrəsini daxil edin.

Dəvət edildikdə, kontaktı harada saxlayacağınızı seçin.

Kontaktın təfəsilatlarını əlavə və ya redaktə etmək

- 1 Adlar və kontaktı seçin.
- 2 Seçiml. > Detal əlavə et seçin.

İşarə:Kontaktı zəng tonunu və ya şəkli əlavə etmək üçün kontaktı və **Seçiml. > Detal əlavə et > Multimedia** seçin.

Sürətli yığımdan istifadə

Ən çox istifadə etdiyiniz telefon nömrələrini telefonunuzun rəqəm düymələrinə təyin etdiyiniz zaman dostlarınıza və ailənizə tez zəng edə bilərsiniz.

Siz yalnız telefonunuzda və ya daxili SIM kart saxlayıcısında olan SIM kartda saxlanmış kontaktlar üçün sürətli yığımdan istifadə edə bilərsiniz.

Menyu > Kontaktlar > Daha artıq > Tez zənglər seçin.

Telefon nömrəni rəqəm düyməsinə təyin etmək

- 1 Rəqəm düyməsinə keçin və **Təyin et** seçin. 1 səs poçtunun qutusu üçün saxlanılıb.
- 2 Nömrəni daxil edin yaxud kontaktı axtarın.

Rəqəm düyməsinə təyin olunmuş telefon nömrəsini silmək və ya dəyişmək

Rəqəm düyməsinə keçin və **Seçiml. > Sil** yaxud **Dəyiş** seçin.

Zəng etmək

İş masasında istədiyiniz rəqəm düyməsini basıb saxlayın.

Sürətli yığımlı söndürmək

Menyu > Parametrlər və Zəng > Tez zəng > Söndür seçin.

Əlaqə məlumatınızı göndərmək

Bir az əvvəl tanış olduğunuz şəxsə telefon nömrənizi yaxud poçt ünvanınızı göndərmək istəyirsiniz? Öz əlaqə məlumatınızı kontaktlar siyahınıza əlavə edin və həmin şəxsə vizitkanınızı göndərin.

Menyu > Kontaktlar və Adlar seçin.

- 1 Daxilində məlumatınız olan kontaktlar siyahısının elementinə keçin.
- 2 **Seçiml. > Daha artıq > Vizit kartı** və göndərmə növünü seçin.

Qəbul olunmuş vizitkanı saxlamaq

Seçin Göster > Saxla.

Mətn yazılması

Mətn daxiletmə rejimləri arasında keçid

Mətn yazarkən, siz ənənəvi  və ya proqnozlu  mətn daxiletməsindən istifadə edə bilərsiniz.

Abc. abc. və ABC hərif sətirlərini göstərir. 123 rəqəm rejiminin aktivləşdirildiyini göstərir.

Sadələşdirilmiş mətn daxiledilmə müvqesini aktiv və ya deaktiv etmək

Seçin Seçiml. > Təyinedilmə > Qab. xərv. yanır yaxud Proqnoz ləğv ed.. Bütün dillər proqnozlaşdırılmış mətn daxiletmə ilə dəstəklənmir.

İşarə registrləri arasında keçid

Basın #.

Rəqəm rejiminin kilidini aktivləşdirmək

Basıb saxlayın #, və seçin Nömrə rejimi. Məktub rejimə qayıtmaq üçün basıb saxlayın #.

İşarə:Fərdi rəqəmi cəld daxil etmək üçün müvafiq rəqəm düyməsini basıb saxlayın.

Yazı dilini təyin etmək

Seçiml. > Yazı dili seçin.

İşarə:Rəqəm rejimini aktivləşdirmək, proqnozlu mətn daxiletmə rejimini aktivləşdirmək və qeyri-aktiv etmək və ya yazı dilini seçmək üçün # basıb saxlayın və müvafiq seçimi edin.

Ənənəvi mətn daxiletməsi ilə yazmaq

- 1 Arzu edilən simvol görünənə kimi rəqəm düyməsini (2-9) davamlı basın.
- 2 Növbəti simvolu daxil etmək. Eyni düymədə yerləşirsə, kursor görünənə kimi gözləyin və ya kursoru hərəkət etdirin.

Mümkün simvollar seçilmiş yazı dilindən asılıdır.

Kursorun yerini dəyişmək

Sola və ya sağa sürüşdürün.

Ümumi durğu işarələrini daxil etmək

Davamlı olaraq 1 düyməsini basın.

Xüsusi simvol daxil etmək

* basın və arzu edilən simvolu seçin.

Boşluq daxil etmək

0 düyməsini basın.

Proqnozlu mətn daxil edilməsindən istifadə**Proqnozlu mətn daxil etməsi ilə yazmaq**

Daxilə yerləşdirilmiş lüğət rəqəm düymələrini basdıqda sözlər təklif edir.

- 1 Hər bir simvol üçün hər düyməni (2-9) bir dəfə basın.
- 2 Davamlı olaraq * düyməsini basın və siyahıdan arzu olunan sözü seçin.
- 3 Sözü təsdiq etmək üçün kursoru irəli aparın.

Lüğətə olmayan sözü əlavə etmək

Proqnozlu mətn daxil etməsindən istifadə edərək söz daxil etdiyinizdə ? göstərilərsə, yazmaq istədiyiniz söz lüğətdə yoxdur. Siz onu lüğətə əlavə edə bilərsiniz.

- 1 **Hərflə** seçin.
- 2 Ənənəvi mətn daxil etmədən istifadə edərək sözü yazın.
- 3 **Saxla** seçin.

Mürəkkəb söz yazmaq

- 1 Sözü birinci hissəsini yazın. Sözü təsdiq etmək üçün kursoru irəli aparın.
- 2 Sözü ikinci hissəsini yazın və yenidən təsdiq edin.

Mesajlaşma**Mesaj göndərmək**

Ailəniz və dostlarınızla mətn və multimedia mesajların vasitəsilə əlaqə saxlayın. Siz şəkillərinizi, videolarınızı və vizitkalarınızı mesajınıza qoşa bilərsiniz.

Menyu > **Mesajlar** seçin.

- 1 **Mesaj yarat** seçin.
- 2 Mesajınızı yazın.
- 3 Qoşmanı əlavə etmək üçün **Seçiml.** > **Obyekti yerl-dir** seçin.
- 4 **Göndər** seçin.
- 5 Telefon nömrəsini və ya poçt ünvanını adi şəkildə daxil etmək üçün **Nöm. ya e-poçt** seçin. Telefon nömrəsini daxil edin yaxud **El. poçt** seçib poçt ünvanını daxil edin.

Qəbuledəni və ya kontakt qrupunu seçmək üçün **Kontaktlar** və ya **Kont. qrupları** seçin.

6 Göndər seçin.

Dəvət edildikdə, istifadə ediləcək SIM kartı seçin.

İşarə:Xüsusi simvolu və ya emosiya işarəsini daxil etmək üçün **Seçiml. > Simvolu daxil et** seçin.

Mesajı qoşma ilə göndərmək adi mətn mesajının göndərilməsindən daha bəha ola bilər. Ətraflı məlumat üçün xidmət təminatçınızla əlaqə saxlayın.

Bir mesajın simvol həddindən daha uzun mətn mesajları göndərə bilərsiniz. Uzun mesajlar iki və daha çox mesaj kimi göndərilir. Sizin xidmət provayderiniz sizdən müvafiq ödəniş tələb edə bilər.

Vurğu və digər işarələri istifadə edən simvollar və ya bəzi dil seçimləri daha çox yer tutur və bir mesaj çərçivəsində göndərilən simvolların sayını məhdudlaşdırır.

Multimedia mesaja daxil etdiyiniz element şəbəkə üçün çox böyük olarsa, cihaz avtomatik olaraq həcmi azalda bilər.

Yalnız müvafiq cihazlar multimedia mesajları qəbul edə və ekranda nümayiş edə bilər. Mesajlar müxtəlif cihazlarda fərqli görünə bilər.

Qoşmanı saxlamaq

Siz multimediadan və poçt mesajlarından qoşmaları telefonunuzda saxlaya bilərsiniz.

Menyu > Mesajlar seçin.

Qoşmanı saxlamaq

- 1 Mesajı açın.
- 2 **Seçiml. > Məzmunu göstər** seçin.
- 3 İstədiyiniz faylı və **Seçiml. > Saxla** seçin.

Poçt qoşmasını saxlamaq

- 1 Poçtu açın.
- 2 Qoşmanı seçin.
- 3 **Saxla** seçin.

Şəkillər və videolar burada saxlanılır Qalereya.

Multimedia mesajı əldə et

Daxil şəbəkədə olanda sizin telefon avtomatik olaraq multimedia mesajlarını qəbul edir.

İşarə: Ev şəbəkənin xaricində multimedia mesajlarının göndərilməsi bəzi ola bilər. Pulu qənaətlə xərcləmək məqsədilə siz telefonunuza multimedia mesajların avtomatik yüklənməsini dayandırma bilərsiniz. Qiymətlər haqqında əlavə məlumat üçün şəbəkə xidmət təminatçınız ilə əlaqə saxlayın.

Multimedia mesajın yüklənməsi üçün parametrləri dəyişdir

- 1 **Menyu > Mesajlar > Daha artıq > Mesaj parametrləri > Multimedia mesajlar** seçin.
- 2 **SIM1** və ya **SIM2** seçin.
- 3 **MMS qəbulu** və aşağıdakılardan seçin:

Avtomatik — Multimedia mesajlar həmişə avtomatik olaraq yüklənir.

Ev şəb.-də avt. — Daxil şəbəkədə olanda multimedia mesajlar avtomatik olaraq yüklənir. Bu opsiya standart olaraq aktivləşdirilir.

Əllə — Mesajlaşma mərkəzinizdən aldığınız multimedia mesajları haqqında bildirişləri əldə edə bilərsiniz və multimedia mesajları qeyri-avtomatik qaydada yükləyə bilərsiniz.

Söndür — Multimedia mesajın yüklənməsi söndürülüb. Multimedia mesajlar haqqında bildirişləri əldə etməyin.

Bunu seçsəniz **MMS qəbulu > Əllə**, multimedia mesajları qeyri-avtomatik qaydada yükləyə bilərsiniz.

Multimedia mesajı qeyri-avtomatik qaydada yüklə

- 1 **Menyu > Mesajlar > Gələnlər** seçin.
- 2 Multimedia mesajı açın və **Gətir** seçin. Multimedia mesajı telefonunuza yüklənib.

Səs mesajlarına dinləmək

Cavab verə bilmədiyiniz zaman siz zəngləri səs poçtu qutunuza yönəldə və mesajlara sonradan dinləyə bilərsiniz.

Sizə səsli poçt qutusu abunəliyi lazım gələ bilər. Bu şəbəkə xidməti haqqında əlavə məlumat üçün xidmət təminatçınız ilə əlaqə saxlayın.

Siz səsli poçt qutusundan yalnız daxili SIM kart saxlayıcısında olan SIM kart ilə istifadə edə bilərsiniz.

- 1 **Menyu > Mesajlar > Daha artıq > Səsli mesajlar və Səsli poçtun nömrəsi** seçin.
- 2 Səs poçtu qutunuzun nömrəsini daxil edib **OK** seçin.
- 3 İş masasında səsli poçt qutunuza zəng etmək üçün **1** basıb saxlayın. Xəbərdar olunanda arzu edilən SIM kartı seçin.

Audio mesajı göndərmək

Mətn mesajını yazmağa vaxtınız yoxdur? Əvəzində audio mesajı yazıb göndərin.

Menyu > Mesajlar seçin.

- 1 Daha artıq > Digər mesajlar > Audio mesaj seçin.
- 2 Mesajı yazmaq üçün  seçin.
- 3 Çəkilişi dayandırmaq üçün  seçin.
- 4 Göndər və kontakta seçin.

Bağlantı

Bluetooth


Bluetooth bağlantısı haqqında

Menyu > Parametrlər > Qoşulma qabiliyyəti > Bluetooth seçin.

Telefonlar, kompüterlər, qulaqlıqlar və avtomobil qarniturları kimi digər uyğun cihazlarla simsiz şəkildə qoşula bilərsiniz.

Siz bu bağlantıdan telefonunuzdan elementləri göndərmək, uyğun kompüterdən faylları köçürmək və uyğun printerlə faylları çap etmək üçün istifadə edə bilərsiniz.

Bluetooth simsiz texnologiyası olan cihazları radio dalğalardan istifadə edərək rabitə yaratdığından, birbaşa görünüş sahəsində olmağa ehtiyac yoxdur. Buna baxmayaraq, onlar bir-birindən 10 (33 fut) məsafədə olmalıdır, lakin bağlantıya divar və ya digər elektron cihazların mane olması mümkündür.



Telefonunuz kilidləndikdə yalnız **Təsdiqsiz avto-qoşulma** olaraq təyin edilmiş cütləşmiş cihaza qoşulmaq mümkündür.

Simsiz qulaqlıqla qoşulma

Zəng zamanı kompüterinizdəki işinizi davam etmək istəyirsiniz? Simsiz qulaqlıqdan istifadə edin. Siz telefonunuzu hətta əlinizdə saxlaya bilmədiyiniz halda belə zəngə cavab verə bilərsiniz.

- 1 **Menyu > Parametrlər > Qoşulma qabiliyyəti > Bluetooth və Bluetooth > Yandır** seçin.
- 2 Qulaqlığı işə salın.
- 3 Telefonunuzu və qulaqlığı cütləşdirmək üçün **Audio aksesuarlara qoş** seçin.
- 4 Qulaqlığı seçin.
- 5 Keçid kodunu daxil etməyə lazım ola bilər. Ətraflı məlumat üçün qulaqlığın istifadəçi təlimatına baxın.

Bluetooth-dan istifadə edərək şəkli yaxud digər məzmunu digər bir cihaza göndərmək

Şkilləri, videoları, vizitkalı və yaratdığınız digər məzmunu kompüterinizə və ya dostunuzun uyğun telefonuna və ya cihazına göndərmək üçün Bluetooth-dan istifadə edin.

- 1 Göndərmək istədiyiniz elementi seçin.
 - 2 **Seçiml. > Göndər > Bluetooth ilə** seçin.
 - 3 Qoşulma üçün cihazı seçin. Əgər istədiyiniz cihaz göstərilməyibsə, onu axtarmaq üçün **Yeni axtarış** seçin. Əhatə dairəsində olan Bluetooth cihazları göstərilir.
 - 4 Əgər digər cihaz keçid kodunu tələb edirsə, onu daxil edin. Özünü təyin edə biləcəyiniz keçid kodu hər iki cihazda daxil olunmalıdır. Bəzi cihazlarda keçid kodu sabitdir. Ətraflı məlumat üçün cihazın istifadəçi təlimatına baxın.
- Keçid kodu yalnız cari bağlantı üçün etibarlıdır.

Mövcud seçimlər fərqlənə bilər.

Cütləşmiş cihaza avtomatik qoşulma

Siz telefonunuzu mütəmadi olaraq avtomobil qarnituru, qulaqlıq yaxud kompüteriniz kimi digər Bluetooth cihazına qoşursunuz? Siz telefonunuzu avtomatik qoşulma üçün qura bilərsiniz.

Menyu > Parametrlər > Qoşulma qabiliyyəti > Bluetooth və Cütləşmiş qurğular seçin.

- 1 Avtomatik qoşulma üçün telefonu seçin.
- 2 **Seçiml. > Parametrlər > Təsdiqsiz avto-qoşulma > Bəli** seçin.

Telefonunuzu qoruyun

Bluetooth-dan istifadə etdiyiniz zaman telefonunuzun kimin görməsini qurmaq istəyirsiniz? Siz telefonunuzun kim tərəfindən tapılmasını və ona qoşulmanı nəzarətdə saxlaya bilərsiniz.

Menyu > Parametrlər > Qoşulma qabiliyyəti > Bluetooth seç.

Telefonunuzun aşkarlanması qarşısını almaq

Cihazımın görşenməsi > Gizlidir seç.

Telefonunuzun gizli olduğı zaman digərləri onu aşkarlaya bilməz. Lakin cütləşmiş cihazlar telefonunuza hələ də qoşula bilər.

Bluetooth-u deaktiv etmək

Bluetooth > Söndür seç.

Naməlum cihazla cütləşməyin və onun bağlantı sorğularını qəbul etməyin. Bununla siz telefonunuzu zərərli məzmun dan qoruyursunuz.

USB məlumat kabeli**Şekli telefonunuz və kompüter arasında köçürmək**

Siz şəkillərinizi, videolarınızı, musiqi və digər məzmunu telefonunuz və uyğun kompüter arasında köçürmək üçün USB məlumat kabelindən istifadə edə bilərsiniz.

- 1 Telefonunuzu kompüterə qoşmaq üçün müvafiq USB kabelindən istifadə edin.
- 2 Aşağıdakı rejimlərdən seçin:

Nokia Ovi Suite — Nokia Ovi Suite kompüterinizdə quraşdırılıb.

Mİmt saxlama — Nokia Ovi Suite kompüterinizdə quraşdırılmayıb. Telefon kompüterinizdə portativ cihaz kimi görünür. Telefonunuzu başqa cihazlara, məsələn, ev və ya avtomobil stereosuna qoşmaq istəyirsinizsə, bu rejimdən istifadə edin.

- 3 Məzmunu köçürmək üçün kompüterin fayl menecerindən istifadə edin.
Kontaktlarınızı, musiqi fayllarınızı və ya şəkilləri köçürmək üçün Nokia Ovi Suite-dən istifadə edin.

Siz Nokia Ovi Suite-dan yalnız daxili SIM kart saxlayıcısında olan SIM kart ilə istifadə edə bilərsiniz.

Saat**Vaxtı və tarixi dəyişmək**

Menyu > Parametrlər və Vaxt və tarix seçin.

Səyahətdə saat qurşağını dəyişmək

- 1 Seçin Vaxt və tarix parametrləri > Vaxt zonası:.
- 2 Yerinizin saat qurşağını seçmək üçün sola və ya sağa diyirləyin.
- 3 Saxla seçin.

Vaxt və tarix saat qurşağına uyğun olaraq qurulur. Bu, telefonunuzun ekranında qəbul olunan mətn və multimedia mesajlarının göndərilmə vaxtının düzgün göstərilməsini təmin edir.

Məsələn, GMT -5 Nyu York (ABŞ) üçün vaxt zonasını bildirir, 5 saat Qrinvich, London (BK)-dən qərbə.

Zəngli saat

Zəngli saati istədiyiniz vaxta qura bilərsiniz.

Zəngli saati qurmaq

- 1 **Menyu > Proqramlar > Zəngli saat** seçin.
- 2 Zəngli saati aktivləşdirmək üçün sola yaxud sağa diyirləyin.
- 3 Zəngli saatin vaxtını daxil etmək üçün yuxarı sürüşdürün.
- 4 Həftənin seçilmiş günlərində zəngi təkrarlamaq üçün **Təkrarlanma günləri**, daxil olun və həftənin arzu edilən günlərini qeyd edin.
- 5 Zəngli saat səsini seçmək üçün **Signal tonu** daxil olun və sola və ya sağa çevirin. Əgər siz radionu zəngli saat kimi seçsəniz, telefona qulaqlığı qoşun.
- 6 Mürgüləmə fasiləsinin müddətini qurmaq üçün **Mürgüləmə fasiləsi** daxil olun və arzu edilən vaxtı seçin.
- 7 **Saxla** seçin.

Zəngli saati dayandırmaq

Dayan seçin. Əgər zəngli saat bir dəqiqə ərzində səslənmərsə və ya **Mürgülə** seçilərsə, bu halda zəngli saat müvəqqəti dayanaraq mürgüləmə rejiminə keçir və sonra yenidən işə düşür.

şəkillər və videolar

Şəkil çəkmək

- 1 **Menyu > Şəkillər > Fotoaparət** seçin.
- 2 Miqyası böyütmək və ya kiçiltmək üçün düyməni yuxarı və ya aşağı diyirləyin.
- 3 **Çək** seçin.
Şəkillər **Menyu > Şəkillər > Şəkillərim** daxilində saxlanılır.

Kameranı bağlamaq

Bitirmə düyməsini basın.

Video çekilişi

Telefonuzla şəkil çəkməkdən başqa siz həmçinin xüsusi anlarınızı video kimi çəke bilərsiniz.

Menyu > Şəkillər > Video kamera seçin.

- 1 Şəkil rejimindən video rejiminə keçmək üçün lazım olarsa **Seçiml.** > **Video kamera seçin.**
- 2 Çəkilişə başlamaq üçün **Yaz seçin.**
Miqyası böyütmək və ya kiçiltmək üçün düyməni yuxarı və ya aşağı diyiroləyin.
- 3 Yazılışı dayandırmaq üçün **Dayan seçin.**

Videolar burada saxlanılır **Menyu > Şəkillər > Videolarım.**

Kameranı bağlamaq

Bitirmə düyməsini basın.

Şekli yaxud videonu göndərmək

Şekillərinizi və videolarınızı dostlarınız və ailənizlə paylaşmaq istəyirsiniz? Multimedia mesajı və ya Bluetooth-dan istifadə edərək şəkil göndərmək.

Seçin **Menyu > Şəkillər.**

Şəkil göndərmək

- 1 Daxilində şəkil olan qovluğu seçin.
- 2 Göndərəcəyiniz şəkli seçin.
Bir neçə şəkil göndərmək üçün **Seçiml.** > **Qeyd et seçin** və arzu edilən şəkilləri qeyd edin.
- 3 **Seçiml.** > **Göndər** və ya **İşarəl. göndər** və istədiyiniz göndərilmə üslubunu seçin.

Video göndərmək

- 1 Daxilində video olan qovluğu seçin.
- 2 **Seçiml.** > **Qeyd et seçin** və videonu nişanlayın. Siz göndəriləcək bir neçə videonu nişanlaya bilərsiniz.
- 3 **Seçiml.** > **İşarəl. göndər** və istədiyiniz göndərilmə üslubunu seçin.

Faylları qaydaya salmaq

Siz faylları və qovluqları köçürə, nüsxələyə, silə və ya telefon yaddaşında və ya yaddaş kartında yeni qovluqlar yarada bilərsiniz. Əgər siz fayllarınızı öz qovluqlarında qaydaya salsanız, siz onları gələcəkdə asanlıqla tapa biləcəksiniz.

Menyu > Proqramlar > Qalereya seç.

Yeni qovluğunu yaratmaq

Daxilində altqovluğunu yaratmaq istədiyiniz qovluqda **Seçiml.** > **Qovluq əlavə et** seçin.

Faylı nüsxələmək və ya qovluğa köçürmək

Fayla keçin, **Seçiml.** > **Sur. çıx.** yaxud **Köçür** seçin və hədəf qovluğunu seçin.

İşarə: Siz Qalereya vasitəsilə həmçinin musiqi və videoları səslədə və göstərə yaxud şəkillərə baxa bilərsiniz.

Musiqi və audio**Media pleyer****Mahnını səsləndirmək**

Telefonunun yaddaşında və ya yaddaş kartında saxlanılan musiqini səsləndirin.

Menyu > **Musiqi** > **Musiqim və Bütün mahnılar** seçin.

- 1 Mahnını seçin.
- 2 **Çal** seçin.
- 3 İfa etməyə fasilə vermək və ya başlamaq üçün keçid düyməsini basın.

Cari mahnının əvvəlinə keçmək

Sola diyirləyin.

Əvvəlki mahnıya keçmək

Sola iki dəfə diyirləyin.

Növbəti mahnıya keçin

Sağa diyirləyin.

İrəliyə və ya geriye sürətli keçid

Keçid düyməsini sola ya sağa basaraq saxlayın.

Musiqi pleyerinin səsini söndürmək ya aktiv etmək

basın.

Musiqi pleyerini bağlamaq

Bitirmə düyməsini basın.

Musiqi pleyerini arxa planda səsləndirmək üçün qurmaq

Seçiml. > **Arxa fonda çal** seçin.

Musiqi pleyeri arxa planda səsləndiyi zaman bağlamaq

Tamamlama düyməsini basıb saxlayın.

Videonu göstərmək

Telefonun yaddaşında və ya yaddaş kartında saxlanılan videonu göstərin.

Menyu > Musiqi > Musiqim və Videolar seçin.

- 1 Videonu seçin.
- 2 **Çal** seçin.
- 3 İfa etməyə fasilə vermək və ya başlamaq üçün keçid düyməsini basın.

İrəliyə və ya geriye sürətli keçid

Keçid düyməsini sola ya sağa basaraq saxlayın.

Media pleyerini bağlamaq

Bitirmə düyməsini basın.

FM radio


FM radiosu haqqında

Menyu > Musiqi > Radio seçin.

Siz telefonunuzda FM radio stansiyalarını dinləyə bilərsiniz - sadəcə qulaqlığı qoşub stansiyanı seçin!

Radioya qulaq asmaq üçün cihaza uyğun qulaqlıq qoşulmalıdır. Qulaqlıq antena kimi işləyir.

Bluetooth qulaqlığı vasitəsilə radioya qulaq asmaq mümkün deyil.



Radioya dinləmək

Müvafiq qulaqlığı telefonunuza qoşun. Qulaqlıq antena kimi işləyir.

Menyu > Musiqi > Radio seçin.

Səs səviyyəsini dəyişmək

Yuxarı ya aşağı diyirləyin.

Radionu bağlamaq

Tamamlama düyməsini basıb saxlayın.

Radionu arxa planda səsəndirmək

Seçiml. > Arxa fonda çal seçin.

Radionu arxa planda səsəndiyi zaman bağlamaq

Tamamlama düyməsini basıb saxlayın.

Radio stansiyalarını tapmaq və saxlamaq

Sevimli radio stansiyalarını axtarın və saxlayın ki, onlara sonradan asanlıqla dinləyə bilərsiniz.

Seçin **Menyu > Musiqi > Radio**.

Növbəti mövcud stansiyanı axtarmaq

Keçid düyməsini sola və ya sağa basaraq saxlayın.

Stansiyanı saxlamaq

Seçin **Seçiml. > Stansiyanı saxla**.

Radio stansiyalarını avtomatik axtarmaq

Seçiml. > Büt. stans. axtar seçin. Ən yaxşı nəticələr üçün küçədə yaxud pəncərəyə yaxın olduğunuz zaman axtarın.

Saxlanılmış stansiya keçid

Sola və ya sağa sürüşdürün.

Stansiya adını dəyişmək

- 1 Seçin **Seçiml. > Stansiyalar**.
- 2 Stansiyanı və **Seçiml. > Adını dəyişdir** seçin.

Daha yaxşı qəbula malik tezliyə avtomatik keçin

- 1 **Seçiml. > Parametrlər > RDS > Aktivdir** seçin.

2 Seçiml. > Parametrlər > Avto-tezlik > Aktivdir seçin.

İşarə: Stansiyaya birbaşa saxlanılmış stansiyaların siyahısından daxil olmaq üçün stansiyanın nömrəsinə uyğun olan rəqəm düyməsinə basın.

Internet

Veb-brauzer haqqında

Seçin Menü > Internet.

Siz telefonunuzun veb-brauzerindən İnternetdə veb-səhifələrə baxa bilərsiniz.

Vebə baxmaq üçün siz İnternetə qoşulu olmalısınız.

Dəvət edildikdə, istifadə ediləcək SIM kartı seçin.

Bu xidmətlərin, tariflərinin və təlimatların mövcudluquna dair məlumat üçün şəbəkə xidməti təminatçınızla əlaqə saxlayın.

İnternet səhifələrinin nəzərdən keçirilməsi üçün tələb olunan konfigurasiya parametrlərini siz şəbəkə xidməti təminatçınızdan konfigurasiya mesajı kimi ala bilərsiniz.

İnternetdə naviqasiya

Menü > Internet seçin.

Veb-sayta keçmək

Ünvanə get seçin və ünvanı daxil edin.

Brauzerin tarixçəsini silmək

Menü > Internet seç.

Keş məlumatın müvəqqəti mühafizə edilməsi üçün istifadə edilmiş yaddaş yeridir. Əgər parol tələb edən məxfi məlumata və ya təhlükəsizlik xidmətinə daxil olmusunuzsa və ya daxil olmağa cəhd göstərmisinizsə, hər istifadədən sonra keş yaddaşı təmizləyin.

Keşi və ya kukiləri silmək

Veb-sayta baxdığınız zaman **Seçiml. > Aletlər > Keşi sil** və ya **Kukiləri sil** seçin.

Kukilərin saxlanılmasını qarşısını almaq

Seçiml. > Parametrlər > Təhlükəsizlik > Kukilər > Rədd et seçin.

Telefonun idarə edilməsi

Telefonunuzun proqram təminatını yeniləyin

Telefonunuzun göstəricilərini yaxşılaşdırmaq, proqram yeniləmələrini və yeni qabaqcıl xüsusiyyətləri əldə etmək istəyirsiniz? Telefonunuzdan maksimal faydalanmaq üçün proqram təminatını mütləq olaraq yeniləyin. Siz telefonunuzu həmçinin yeniləmələri avtomatik yoxlanılması üçün qura bilərsiniz.



Xəbərdarlıq:

Əgər Siz yeniləşdirmə proqramını yüklərsəniz, yükləmə prosesi bitənə qədər və cihaz yenidən işə düşənə qədər cihazdan istifadə edə bilməyəcəksiniz və hətta təcili yardım zənglərini də etmək mümkün olmayacaq.

Xidmətdən istifadə və ya məzmunun yüklənməsi məlumat trafiki qiymətlərinə təsir edə biləcək böyük həcmdə məlumat ötürülməsinə səbəb ola bilər.

Siz proqramınızı yalnız daxili SIM kart saxlayıcısında olan SIM kartdan istifadə etdikdə yeniləyə bilərsiniz.

Yeniləməyə başlamazdan əvvəl adapteri qoşun və ya batareyanın kifayət qədər dolu olduğuna əmin olun.

Menyu > Parametrlər seçin.



1 Cihaz > Cihaz yeniləmələri seçin.

- 2 Hazırkı proqram təminatının versiyasını göstərmək və yeniləmənin mövcudluğunu yoxlamaq üçün **Cari kompüter proqramı detalları** seçin.
- 3 Proqram təminatını yükləmək və quraşdırmaq üçün **Cihaz proqramını yüklə** seçin. Ekranda göstərilən təlimatlara əməl edin.
- 4 Əgər quraşdırma yükləmədən sonra ləğv olunubsa, **Proqram yeniləmələri qur** seçin.

Proqram təminatının yeniləməsi bir neçə dəqiqə çəkə bilər. Əgər quraşdırmada problem varsa, şəbəkə xidməti təminatçınıza müraciət edin.

Proqram təminatının yeniləmələrini avtomatik yoxlamaq

Seçin **Avtomatik PT yenil. yoxlanması** və proqram təminatının yenilənməsini nə qədər tez yoxlanılacağını təyin edin.

Şəbəkə xidməti təminatçınız telefonunuzun proqram təminatı üçün yeniləmələri birbaşa hava üzərində telefonunuza göndərə bilər. Bu şəbəkə xidməti haqqında əlavə məlumat üçün şəbəkə xidməti təminatçınız ilə əlaqə saxlayın.

Kompüterlə telefonunuzun proqram təminatını yeniləyin

Telefonun proqram təminatını yeniləmək üçün Nokia Ovi Suite PC proqramından istifadə edə bilərsiniz. Telefonunuzu kompüterə qoşmaq üçün sizə uyğun kompüter, yüksək sürətli Internet əlaqəsi və uyğun USB məlumat kabeli lazımdır.

Daha ətraflı məlumat almaq və Nokia Ovi Suite proqramını yükləmək üçün www.nokia.com/software ünvanına daxil olun.

İlkin parametrlərin bərpası

Telefonunuz düzgün işləmirsə, siz bəzi parametrləri ilkin dəyərlərini yenidən qura bilərsiniz.

- 1 Bütün zənglərin və bağlantıların bitirilməsi.
- 2 **Menyu > Parametrlər və Zvod parmt. bərpa et > Yalnız par. bər. et** seçin.
- 3 Təhlükəsizlik kodunu daxil edin.

Bu, telefonda saxlanan sənədlərə və ya fayllara təsir etmir.

İlkin parametrləri bərpa etdikdən sonra telefonunuz sönmür və sonra yenidən yanır. Bu normaldan bir qədər çox davam edə bilər.

Yaddaş kartında şəkillərinizi və digər məzmunun ehtiyat nüsxəsini çıxarın.

Hər hansı vacib faylları itirməyəcəyinizdən əmin olmaq istəyirsiniz? Telefonunuzun yaddaşının nüsxəsini uyğun yaddaş kartında çıxara bilərsiniz.

Menyu > Parametrlər > Sinx. və rezerv nüs. seç.

Rezerv nüsxə yarat seç.

Nüsxəni bərpa etmək

Rzrv nüs-dən bərpa et seç.

Ətraf mühiti qoruyun

Enerjiyə qənaət

Əgər aşağıdakılara etsəniz, batareyanızı tez-tez doldurmağa ehtiyac olmayacaq:

- İstifadə olunmayan tapşırıq və məlumat əlaqələrini, məsələn Bluetooth əlaqəsini bağlayın.
- Düymə səsleri kimi lazımsız səsleri söndürün.

Tullantıların təkrar istifadəsi



Bu telefon istehlak müddətinin sonuna çatdıqda onun bütün materialları, materiallar və enerji kimi yenidən bərpa oluna bilər. Düzgün utilizasiya və yenidən istifadəni təmin etmək üçün Nokia tərəfdaşları ilə We:recycle adlı proqram çərçivəsində əməkdaşlıq edir. 1Köhnə Nokia məhsullarınızı necə yenidən istifadə etməyə və toplanma yerlərini tapmağa dair məlumat üçün www.nokia.com/werecycle ünvanına daxil olun və ya Nokia Əlaqə Mərkəzinə zəng edin.

Siz qabaşdırma materiallarını və istifadəçi təlimatlarını öz yerli təkrar istifadə qaydalarınıza uyğun olaraq təhvil verə bilərsiniz.



Məhsulunuzun, batareyanın üzərindəki X işarəli çarxlı qutu işarəsi, mətn və ya qabaşdırma sizə xatırladır ki, bütün elektrik və elektron məhsullar, batareyalar və akumulyatorlar istifadə müddətləri bitdikdə ayrı yerlərə atılmalıdır. Bu tələb Avropa İttifaqında tətbiq olunur. Bu məhsulları çeşidləndirilməmiş bələdiyyə tullantılarının arasına yerləşdirməyin. Telefonunuzun ətraf mühitə təsir göstərdiyi xüsusiyyətləri barədə əlavə məlumat əldə etmək üçün www.nokia.com/ecoprofile veb-səhifəsinə keçin.

Məhsul və təhlükəsizlik üzrə məlumat

Şəbəkə xidmətləri və qiymətlər

Cihazınızın EGSM 900 və 1800 MHz şəbəkələri istifadəsi təsdiq edilmişdir.

Cihazdan istifadə üçün xidmət provayderinə abunə olmalısınız.

Şəbəkə xidmətlərindən istifadə və cihazınıza məzmun yüklənməsi şəbəkə bağlantısı tələb edir və məlumat trafik qiymətlərinə təsir edə bilər. Məhsulun bəzi funksiyaları şəbəkə dəstəyi tələb edir və abunə olmağınız lazım ola bilər.

Cihazınızı qoruyun

Cihazınızla, adapter və aksesuarlarla ehtiyatla davranın. Aşağıda göstərilən təkliflər zəmanətin əhatə etdiyi sahələrin qorunmasına yardım edəcək.

- Cihazı quru saxlayın. Çöküntü, nəmlik və bütün növ maye və rütubətin tərkibində elektron sxemlərin korroziasına səbəb olan minerallar ola bilər. Cihazınız yaş olduqda batareyanı çıxarın və cihazın tam qurumasını təmin edin.
- Cihazı tozlu və ya çirklı yerlərdə istifadə etməyin və ya saxlamayın. Ayrıla bilən hissələr və elektron komponentlər zədələne bilər.
- Cihazı yüksək temperaturda saxlamayın. Yüksək temperatur cihazın istehlak müddətini qısalda, batareyanı zədələyə və plastik hissələri əyə və ya əriddə bilər.
- Cihazı soyuq temperaturda saxlamayın. Cihaz isinərək normal temperatura qayıtdıqda cihazın içində nəmlik yarana bilər və bunun nəticəsində elektron sxemlər zədələne bilər.
- Cihazı yalnız bu istifadədə təlimatında göstərilmiş qaydada açın.
- İcazəsiz modifikasiyalar cihazı zədələyə bilər və radio cihazlarının istifadəsini tənzimləyən qaydaların pozulmasına səbəb ola bilər.
- Cihazı yerə salmayın, taqıldatmayın və ya silkələməyin. Kəskin rəftar daxili sxem platasını və mexanika elementlərini qıra bilər.
- Cihazın səthini təmizləmək üçün yalnız yumşaq, təmiz, quru parçadan istifadə edin.
- Cihazı rəngləməyin. Rəng hərəkət edən hissələri tıxaya və müvafiq əməliyyatlara mane ola bilər.
- Optimal fəaliyyət üçün cihazı vaxtaşırı söndürün və batareyanı çıxarın.
- Cihazınızı maqnit və ya maqnit sahələrindən uzaq saxlayın.
- Vacib məlumatlarınızın təhlükəsizliyi üçün onları ən azı iki ayrı yerdə saxlayın, məsələn, cihazınızda, yaddaş kartında və ya kompüterdə və ya vacib məlumatı yazın.

Təkrar emal

İstifadə edilmiş elektron məhsulları, batareyaları və qablaşdırma materiallarını həmişə təyin edilən toplama nöqtəsinə qaytarın. Bu yolla siz tullantıların nəzarətsiz atılmasının qarşısını almağa və materialların təkrar emal etməsinə kömək edirsiniz. Nokia məhsulunuzu necə təkrar emal etdirəcəyiniz barədə məlumatı www.nokia.com/recycling ünvanlarından əldə edə bilərsiniz.

Rəqəmli hüquqların idarəsi haqqında

Bu cihazdan istifadə edərkən bütün qanunlara riayət edin və müəllif hüquqları da daxil olmaqla, yerli adətlərə, digər şəxslərin şəxsi işlərinə və qanuni hüquqlarına hörmət edin. Müəlliflik hüquqlarının mühafizəsi şəkillərin, musiqi və digər məzmunlu funksiyaların sürətini çıxarılmasına, dəyişdirilməsinə və ya köçürülməsinə mane ola bilər.

Sahiblərin geniş hissəsi müəllif hüquqları da daxil olmaqla, öz intellektual mülkünü qorumaq məqsədi ilə Rəqəmli hüquqlar idarəsinin (RHI) müxtəlif texnologiya növlərindən istifadə edə bilər. Bu cihaz RHI tərəfindən qorunan tərkibə daxil olmaq üçün RHI proqramlarının müxtəlif növlərindən istifadə edir. Bu cihazla OMA DRM 1.0 ilə qorunan tərkibə daxil ola bilərsiniz. Əgər hansısa RHI proqramı tərkibi qoruyub bilmirsə, onda tərkibin sahibləri bu kimi RHI proqramının yeni RHI tərəfindən qorunan tərkibə daxil olmasının ləğv olunmasını tələb edə bilərlər. Bu kimi RHI proqramının ləğv edilməsi artıq sizin cihazınızda RHI tərəfindən qorunan tərkibin yenilənməsinin qarşısını ala bilər. Belə RHI proqramının ləğvi RHI başqa növləri tərəfindən qorunan digər tərkiblərin istifadəsinə, və ya RHI tərəfindən qorunmayan tərkiblərə təsir etməyəcək.

Rəqəmli hüquqların idarəsi (RHI) tərəfindən qorunan tərkib müvafiq lisenziya ilə müşahidə olunur ki, bu da tərkibdən istifadə etmək üçün Sizin hüquqlarınızı müəyyənləşdirir.

Cihazınızın OMA DRM ilə qorunan tərkibə sahibdirsə, lisenziyaların və tərkibin nüsxəsini çıxarmaq üçün Nokia Ovi Suite proqramının nüsxə çıxarma funksiyasından istifadə edin.

Digər ötürmə metodları ola bilsin ki, cihazın yaddaşını formatladıqdan sonra sizin OMA RHI ilə qorunan tərkibdən istifadəni davam edə bilməyiniz üçün tərkiblə bərpə ediləsi lisenziyaları köçürməsin. Siz həmçinin cihazınızdakı faylların pozulduğu təqdirdə lisenziyaları bərpə etməli ola bilərsiniz.

Əgər sizin cihazda WMDRM qorunan tərkib varsa, cihaz yaddaşının formatlanması zamanı lisenziyalar və tərkib itiriləcək. Siz həmçinin cihazınızdakı faylların pozulduğu təqdirdə lisenziyalar və tərkibdən də məhrum ola bilərsiniz. Lisenziyalar və ya tərkibin itirilməsi Sizin cihazınızda həmin tərkibdən təkrar istifadə etmək imkanınızı məhdudlaşdırır. Daha geniş məlumat almaq üçün Sizə xidmət göstərən müəssisə ilə əlaqə saxlayın.

Bəzi lisenziyalar xüsusi SIM karta qoşulu ola bilər və yalnız SIM kart cihaza daxil edilərsə qorunan tərkibə daxil olmaq olar.

Batareyalar və adapterlər

Batareya və adapter barədə məlumat

Cihazınızın BL-5C təkrar doldurulən batareya ilə istifadə olunması nəzərdə tutulub. Nokia bu cihaza uyğun əlavə batareya modelləri düzəldə bilər. Həmişə orijinal Nokia batareyalarından istifadə edin.

Bu cihaz üçün aşağıdakı adapterlər nəzərdə tutulmuşdur: AC-3. Nokia adapterinin modelinin dəqiq nömrəsi E, X, AR, U, A, C, K və ya B ilə təyin olunan ştəpselin növündən asılı olaraq müxtəlif ola bilər.

Batareya yüzrlə dəfə doldurula və boşaldıla bilər lakin vaxt keçdikcə batareya köhnəlir. Danışmaq və gözləmə rejimlərinin vaxtı normal vaxtdan qısdırsa batareyanı dəyişin.

Batareya təhlükəsizliyi

Batareyanı çıxarmazdan əvvəl həmişə cihazı söndürün və enerji qurğusundan ayırın. Adapteri və ya aksesuarı ayırarkən, şnurdan deyil, ştəpseldən tutub çəkin.

Adapteriniz istifadə edilmədikdə, onu elektrik rozetkasından və cihazdan ayırın. Batareyanın normadan artıq doldurulması onun istehlak müddətini qısaltdığından, tam doldurulmuş batareyanı adapterə qoşulu saxlamayın. İstifadə edilmədikdə tam doldurulmuş batareya enerjisini vaxt keçdikcə itirir.

Həmişə batareyanı 15°C və 25°C (59°F və 77°F) dərəcə arasında saxlayın. Kəskin temperaturlar batareyanın fəaliyyətini və ömrünü azaldır. Batareyası isti və ya soyuq olan cihaz qaydasında işləməyə bilər.

Təsədüfi qısa qapanma dəmir metal əşyalar birbaşa batareyanın metal zolaqlarına toxunduqda, məsələn, tek batareyanı cibinizdə gəzdirdiyinizdə baş verə bilər. Qısa qapanma batareyaya və ya əlaqədə olan əşyaya zərər verə bilər.

Partlamağa səbəb ola biləcəyi üçün batareyaları oda atmayın. Batareyaları yerli qaydalara müvafiq olaraq məhv edin. Mümkün olduqda batareyanı təkrar emal etdirin. Ev tullantısı kimi atmayın.

Batareyaları sökməyin, kəsməyin, açmayın, vurmağın, əyməyin və ya dəşməyin. Batareya sızması olarsa, batareya mayesinin dəriyə və ya gözlərə təmas etməsindən çəkinin. Əgər bu baş verərsə, zərər görmüş nəhiyələri dərhal su ilə yuyun və ya tibbi yardım üçün müraciət edin.

Batareyaya kənar əşyaları daxil etməyin, batareyanı təmir etməyin, suya və ya digər mayelərə salmayın. Batareyalar zədələnsə, partlayışa səbəb ola bilər.

Batareyanı və adapteri yalnız müvafiq məqsəd üçün istifadə edin. Yalnız istifadə və ya təsdiq edilməyən batareya və ya uyğun olmayan adapterin istifadəsi yanğıın, partlayış və ya digər təhlükələr yarada bilər və hər hansı təsdiqi və ya zəmanəti etibarsız edə bilər. Əgər cihaz və ya batareyanın zədələndiyindən əmin olsanız, istifadə etməzdən əvvəl onu xidmət mərkəzinə apararaq yoxladın. Heç vaxt zədələnməmiş batareya və ya adapterdən istifadə etməyin. Adapteri yalnız qapalı məkanda istifadə edin.

Əlavə təhlükəsizlik məlumatı Təcili yardım zənginin edilməsi

- 1 Cihazın işlək vəziyyətdə olmasını təmin edin.
- 2 Müvafiq signal intensivliyini yoxlayın. Siz həmçinin aşağıdakıları etməli ola bilərsiniz:
 - SIM kart daxil edin.
 - Cihazınız üçün aktivləşdirdiyiniz zənglərin qadağan edilməsi, müəyyən nömrələrin yığılması və ya bağlı istifadəçi qrupu kimi zəng məhdudiyyətlərini ləğv edin.
 - Uçuş profilinin aktiv olmadığından əmin olun.
- 3 Əsas ekranı görünənə kimi davamlı olaraq bitirmə düyməsini basın.
- 4 Olduğunuz yerin rəsmi təcili yardım nömrələrini daxil edin. Təcili yardım nömrələri ərazidən asılı olaraq fərqlənir.
- 5 Zəng düyməsini basın.
- 6 Tələb olunan məlumatı mümkün qədər dəqiq verin. İcazə veriləndək zəngi bitirməyin.



Mühüm: Cihazınız internet zənglərini dəstəkləyirsə, həm mobil zəngləri, həm də internet zənglərini aktivləşdirin.

Cihaz həm mobil şəbəkə, həm də internet zəng xidməti provayderiniz ilə təcili zəng etməyə çalışa bilər. Hər şərətdə bağlantıya təminat verilmir. Təcili tibbi yardım kimi əhəmiyyətli əlaqələr üçün heç vaxt yalnız simsiz cihaza etibar etməyin.

Kiçik uşaqlar

Sizin cihazınız və onun aksesuarları oyuncaq deyil. Onlar kiçik hissələrdən ibarət ola bilər. Onları kiçik uşaqların əli çatmadığı yerdə saxlayın.

Tibbi cihazlar

Simsiz telefonlar da daxil olmaqla radio ötürücü avadanlığın işlədilməsi qeyri-müvafiq mühafizə edilən tibb cihazlarının funksionallığına təsir edə bilər. Tibb cihazlarının xarici radio tezlik enerjisindən müvafiq şəkildə mühafizə edildiyini müəyyənləşdirmək üçün həkimlə və ya tibb cihazının istehsalçısı ilə məsləhətləşin.

İmplantasiya edilmiş tibbi cihazlar

Tibbi cihazların istehsalçıları məsləhət görür ki, tibbi cihazla ehtimal müdaxiləni aradan qaldırmaq üçün nəbzölçən və ya implantasiya edilmiş kardiyo defibrilyasiya cihazı ilə simsiz cihaz arasında minimum 15.3 sm (6 düym) məsafə olmalıdır. Belə cihazları olan şəxslər bunları etməlidirlər:

- Həmişə simsiz cihazları tibbi cihazdan 15.3 santimetrdən (6 düym) çox məsafədə saxlayın.
- Cihaz döş cibində daşımamalıdır.
- Simsiz cihazı tibbi cihazdan əks tərəfdə qulağa taxın.
- Müdaxilə olduğuna dair hər hansı şübhə yaranarsa, simsiz cihazı söndürün.
- İmplantasiya edilmiş tibbi cihazlar üçün istehsalçının təlimatlarına əməl edin.

Simsiz cihazınızı implantasiya edilən tibbi cihazla necə istifadə etməyə dair suallarınız varsa, həkiminizə müraciət edin.

Eşitmə



Xəbərdarlıq:

Qulaqlıqların istifadə edilməsi sizin xarici səsleri eşitmək imkanınıza təsir edə bilər. Sizin təhlükəsizliyiniz üçün təhlükəli olan yerlərdə qulaqlıqları istifadə etməyin.

Bəzi simsiz cihazlar bəzi eşitmə cihazlarının fəaliyyətinə təsir edə bilər.

İş mühiti

Bu cihaz radio tezliyinə məruz qalma ilə bağlı təlimatlara qulaqda normal istifadə vəziyyəti zamanı və ya ən azı 1,5 santimetrdən (5/8 düym) bədənən uzaq olduqda cavab verir. Üstünüzə gəzdirmək üçün daşıma qabı, kəmə qışqacı və ya tutqacda metal tərkibli olmamalı və bədəninizdən yuxarıda göstərilən məsafədə uzaq olmalıdır.

Məlumat faylları və ya mesajların ötürülməsi keyfiyyətli şəbəkə bağlantısı tələb edir. Məlumat faylları və mesajları belə bağlantı yaranana qədər ləngiyə bilər. Ötürülmə tamamlanana qədər ayrılma məsafəsinə dair təlimatlara riayət edin.

Avtomobillər

Radio signalı elektron yanacaq injektor sistemləri, elektron antikilidləmə əyləc sistemləri, elektron sürət tənzimləyici sistemlər və hava yastığı sistemləri kimi avtomobillərdə düzgün quraşdırılmayan və ya lazımı qaydada qurulmayan elektron sistemlərə təsir göstərə bilər. Ətraflı məlumat üçün avtomobilinizin və ya onun avadanlığının istehsalçısı ilə əlaqə saxlayın.

Cihazı ancaq ixtisaslı şəxslər avtomobilə quraşdırmalıdır. Yalnız quraşdırılma və ya xidmət təhlükəli ola bilər və sizin zamanınızı etibarsız edə bilər. Müəmmi olaraq avtomobilinizə quraşdırılan cihazın düzgün quraşdırıldığı və işlədiyini yoxlayın. Cihaz, onun hissələri və ya aksesuarları ilə eyni bölmədə alışıq mayələr, qazlar və ya partlayıcı maddələri saxlamayın və ya daşmayın. Unutmayın ki, hava yastıqları böyük qüvvə ilə açılır. Cihazınızı və ya aksesuarları hava yastığının açıldığı hissələrə yerləşdirməyin.

Potensial partlayıcı mühit

Potensial partlayıcı atmosferi olan ərazidə, məsələn, xidmət stansiyalarında qaz nasoslarının yanında telefonu söndürün. Belə ərazilərdə qıvcımlar bədən xəsarəti və ya ölümə nəticələnən partlamaya yaxud yanğına səbəb ola bilər. Yanacaq stansiyalarında, saxlama və paylama məntəqələrində, kimyəvi zavodlarda və ya partlayış emaliyyatları keçirilən ərazilərdə məhdudiyyətlərə riayət edin. Potensial partlayış atmosferi olan ərazilər həmişə olmasa da çox vaxt aşkar qeyd edilir. Buraya nəqliyyat vasitəsinin motorunu söndürülməsi məsləhət görülen ərazilər, qayılarda göyertədən aşağı hissə, kimyəvi maddələrin ötürüldüyü və ya saxlandığı binalar daxildir, belə yerlərdə havada kimyəvi maddələr və atom, toz, və ya metal tozları kimi hissəciklər olur. Maye qazla işləyən avtomobil istehsalçılarına bu cihazın həmin avtomobillərin yaxınlığında istifadə eilib edilməyəcəyini soruşmalısınız.

Sertifikat barədə məlumat (SAR)

Bu mobil cihaz radio dalğalara məruz qalma təlimatlarına cavab verir.

Sizin mobil telefon radio qəbul ötürücüsü və edicisidir. Bu cihaz beynəlxalq qaydalar tərəfindən tövsiyyə edilmiş radio tezliyinə məruz qalma limitlərini aşmayan cihaz kimi hazırlanmış və istehsal edilmişdir. Bu təlimatlar İCNRIP müstəqil elmi təşkilat tərəfindən yaradılıb, belə ki, yaş həddi və sağlamlıq nəzərə alınmadan, hər bir kəsin müdafiəsini təmin etmək üçün hazırlanan təhlükəsizlik qaydalarından ibarətdir.

Mobil cihazlar üçün təsir standartı olaraq Xüsusi Absorbsiya Dərəcəsi (SAR) kimi tanınan ölçü vahidi istifadə edilir. ICNRIP təşkilatının təlimatında göstərilmiş SAR həddi 2.0 vatt/kilogramdır (v/kg) 10 qram toxuma ortalaması. SAR üçün testlər bütün sınaqdan keçirilmiş tezlik diapazonlarında cihaz ən yüksək təsdiq edilmiş güc səviyyəsində məlumatı ötürərək standart iş vəziyyətində keçirilir. İstifadə edilən qurğunun SAR səviyyəsi maksimal dərəcədən aşağı ola bilər, çünki qurğunun ancaq şəbəkə ilə əlaqə yaratmaq üçün enerji verməsi tələb olunur. Bu rəqəm bir sıra faktorun təsiri ilə dəyişir; məsələn sizin şəbəkə baza stansiyasına nə qədər yaxın məsafədə olduğunuzdan asılıdır.

Bu cihazın qulaqda istifadəsi zamanı İCNRIP təlimatlarına əsasən ən yüksək SAR dərəcəsi 0.63 W/kg təşkil edir.

Cihaz aksesuarlarının istifadəsi SAR dərəcəsinə təsir edə bilər. Milli hesabatçılıq tələblərindən və şəbəkə diapazonundan asılı olaraq SAR dərəcələri fərqlənə bilər. SAR barədə əlavə məlumat mal haqqında məlumat bölməsində www.nokia.com saytında verilə bilər.

Müəllif hüquqları və digər bildirişlər

UYĞUNLUQ BƏYANNAMƏSİ

CE 0434

Bununla, NOKIA CORPORATION bildirir ki, bu RM-704 məhsulu 1999/5/EC Direktivinin əsas tələblərinə və digər müvafiq göstərişlərinə cavab verir. Uyğunluq Bəyannaməsinin surətini http://www.nokia.com/phones/declaration_of_conformity/ Internet saytında əldə etmək olar.

© 2011 Nokia. Bütün hüquqlar qorunur

Nokia, Nokia Connecting People və Navi Nokia Corporation əmtəə nişanları və ya qeydiyyatda alınmış əmtəə nişanlarıdır. Nokia tune Nokia Corporation-nın səs nişanıdır. Bu sənəddə qeyd edilən digər məhsulların və ya şirkətlərin adları onların müvafiq sahiblərinin əmtəə adları və ya əmtəə nişanları ola bilər.

Bu sənəddə göstərilən məlumatın Nokia şirkətinin əvvəlcədən alınmış yazılı razılığı olmadan hər hansı şəkildə müəyyən bir qisminin və ya tam surətinin çıxarılması, köçürülməsi, yayılması və ya saxlanılması qadağan edilir. Nokia daimi inkişaf siyasətini təتبiiq edir. Nokia bu sənəddə göstərilən istənilən məhsula əvvəlcədən xəbərdarlıq etmədən dəyişiklik etmək və ya təkmilləşdirmək hüququna malikdir.



Includes RSA BSAFE cryptographic or security protocol software from RSA Security.



Java is a trademark of Sun Microsystems, Inc.

Bu məhsul MPEG-4 Vizual Patent Portfel Lisenziyası əsasında (i) MPEG-4 Vizual Standarta əsasən şifrələnmiş məlumatın şəxsi və ya qeyri-kommersiya fəaliyyəti ilə məşğul olan istehlakçının şəxsi və ya qeyri-ticarəti xarakterli istifadəsi və (ii) lisenziyalı video provayderi tərəfindən təqdim edilmiş MPEG-4 videonun istifadə üçün lisenziya verilib. Başqa heç bir istifadə üçün lisenziya verilmir və ya təتبiiq edilmir. Təbiiqat, daxili və kommersiya məqsədləri istifadə ilə bağlı ətraflı məlumat MPEG LA, LLC-dən əldə edilə bilər. <http://www.mpegla.com> saytına baxın.

Müvafiq qanunvericilikdə icazə verilən maksimum dərəcədə Nokia, ya da ona lisenziya verən hər hansı məlumatın və ya gəlirin itməsi və ya hər hansı xüsusi, təsadüfi, əhəmiyyətli, və ya dolayı yolla vurulan ziyanlara görə heç bir məsuliyyət daşımır.

Bu sənədin mətni "olduğu kimi" təqdim edilir. Müvafiq qanunvericiliyin tələbləri istisna olmaqla, bu sənədin dəqiqliyi, etibarlılığı və ya mətninə dair heç bir birbaşa və ya dolayı zəmanət, o cümlədən (lakin bununla məhdudlaşdırılmadan) əmtəə vəziyyəti və xüsusi məqsədlər üçün yararlılığına dair dolayı zəmanət verilmir. Nokia istənilən vaxt əvvəlcədən xəbərdarlıq etmədən bu sənədi dəyişdirmək və ya istifadədən çıxartmaq hüququna malikdir.

Bəzi məhsulların, funksiyaların, proqramların və xidmətlərin işləməsi regionlara görə dəyişə bilər. Ətraflı məlumat almaq üçün Nokia dileri və ya xidmət provayderiniz ilə əlaqə saxlayın. Bu cihazda ABŞ və digər ölkələrin ixracat qanun və qaydalarına tabe olan əşya, hər hansı bir texnologiya, və ya proqram ola bilər. Qanunvericiliyə zidd olan yayınmalar qadağan edilir.

Nokia cihazınızla birlikdə təqdim olunmuş üçüncü tərəf proqramlarının işləməsi, məzmunu və ya son istehlakçı dəstəyi ilə bağlı heç bir zəmanət vermir və ya məsuliyyət daşımır. Proqramdan istifadə etməklə, siz proqramın olduğu kimi təqdim edildiyini qəbul edirsiniz. Nokia cihazınızla birlikdə təqdim olunmuş üçüncü tərəf proqramlarının işləməsi, məzmunu və ya son istehlakçı dəstəyi ilə bağlı heç nə təqdim etmir, heç bir zəmanət vermir və ya məsuliyyət daşımır.

/Məsələ 1.1 AZ